

## Yaddaşlarda yaşayanlar

# Vilayət Rüstəmzadə: Sən 1941-ci ildə yaşamış olsaydın...

... Yetmişinci illərdə – Bakıya geldiyim ilk dövrde əvvəlcə böyük kitabxanalarla tanış olmuşdum, sonra isə Ədəbi birlik və ədəbiyyat dərnəkləri ilə. O vaxt belə birlik və dərnəklər çox idi. Çünkü, 1976-ci il mayın 26-27-də Azərbaycan Yazıçılar İttifaqının VI qurultayı keçirilmiş və orada Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyev geniş nitq söyləyərək yazıçıların qarşısında böyük vəzifələrin dayandığını demişdi:

“...Bizim tanınmış söz ustalarımız onları əvəz edəcək gənclərin yaradıcılıq inkişafının daim qayğısına qalmalıdır. Belə bir işi Yazıçılar İttifaqı təşkil etməlidir, gənc ədəbiyyatçılar böyük yaradıcılığa qədəm qoyan gündən, hələ ilk addımlarından Yazıçılar İttifaqının qayğı və köməyini görməlidirlər. Azərbaycan Yazıçılar İttifaqı gənclərin bir sənətkar kimi inkişafına diqqəti artırmaqla bərabər, onları yaradıcılıq təşkilatının ictimai fəaliyyətinə də, respublikanın ictimai həyatına da geniş cəlb etməlidir.”

Həmin çağırışın cavabı olaraq çoxsaylı addımlar atılmışdı. Mən daha çox Bayıldı, Neftçilərin Mədəniyyət sarayında fəaliyyət göstərən “Müşfiq bulağı” ədəbi birliliyinin (həmin kollektivi çox iller əvvəl Mikayıl Müşfiqin yaratdığını deyirdilər) tədbirlərində iştirak etsem də, hərdən proletarların ali rəhbərinin adını daşıyan kitabxanadakı ədəbi birliyə də gedirdim. Bayıldakı kollektivin rəhbəri fəlsəfə elmləri namizədi Telman Haqverdiyev, Lenin adına kitabxanadakı birliyin rəhbəri isə şair-tərcüməçi Vilayət Rüstəmzadə idi.

Mərhum Vilayət müəllim heç kəsin şeirinə, hekayəsinə “əla” və ya “pis” deməsə də, maraqlı münasibətləri, cavabları, yerində olan atmaları ilə hamının könlünü ala bilirdi. Məsələn, sonralar özünü həqiqi şair kimi təsdiq etmiş Əlisəm Bilal bir tədbirə gecikmiş və qapının yanında ayaq üstdə qalmışdı. Vilayət müəllim ona dedi ki, qonşu otaqdan stul götür, əyleş. Bir az özündən razı olan Əlisəm dedi: – Bu qədər söz sahibinə bir söz sərkərdəsi lazım deyil? Qoy ayaq üstdə dayanım.

Vilayət müəllim gülümsündü: – Amma sən indi sərkərdə yerində yox, qapıcı yerində da yanmışan.

Bir dəfə də gənc şairlərin hansının oxuduğu şeirdə “Tut ağacının qotur kölgəsi” ifadəsi var idi. Mən həmin ifadəyə etiraz etmək üçün söz demək istədim. Vilayət Rüstəmzadə “sonra” – deyərək gənc şairdən xahiş etdi ki, o qotur sözünü tut ağacının kölgəsindən çıxart. Sevərək yediyim əsas meyvə tutdur, onu da qoturluğa caladın. Yeri gəlmışkən, mən bilən onun özünün də bir “Tut ağacı” adlı şeiri var idi.



Tədbirlərin birində mən dedim ki, 1941-ci il iyun ayının 21-də – taxıl biçilib-döyüldüyü gün kəndimizə qalın qar yağışımış. Danışdım və həmin təbiət hadisəsinə həsr etdiyim “Xırmana qar yağır” adlı şeirimi oxudum:

– Qar yağır! Qar yağır” – çığırkı kimse.  
Qulaqda səslərə şübhə yarandı.  
– İyun səmasında qar olmaz oğul!  
Gözlərdə gözlərə şübhə yarandı.  
– Qar yağır! Ay uşaq, açın vəlləri,  
talvarın altına çəkin kəlləri.  
– Təbiət sınağa çəkir insanı,  
Xırman şanasıyla qar kürünərmi?  
Belində ağappaq tər köpüklenən  
kəlin buynuzunda qar görünərmi?  
... Xırmana quşbaşı heyrət yağıdır  
O qarla başladı neçə qəm, kədər...  
Həmin gün əriyib rədd olan qarın  
Soyuğu getmədi 45-e qədər.

Zala ani də olsa sükut çökdü. Bəlkə də iki dəqiqə heç kəs heç nə demədi. Sonra Vilayət müəllim dilləndi: – Əger sən 1941-ci ildə yaşamış olsaydın... təbiət hadisəsini cəmiyyət hadisələri ilə bağlılığı bu şeir şədevr kimi qəbul edilərdi. Kiminsə dilindən eșitdiyin əhvalatı qələmə aldığına görə isə öz dilin də qıсадır, bu şeiri bəyənmək istəyənlərin dili də.

... Cox sonralar görkəmli tərcüməçi-sair Siyavuş Məmmədzadə bu şeiri rus dilinə tərcümə elədi və “Literaturni Azerbaydjan” qəzetində verdi. Siyavuş müəllimlə münasibətlərimiz ayrıca bir yazının mövzusu olacaq. Allah ona da rəhmət eləsin, Vilayət Rüstəmzadəyə də.